

Bu yaxınlarda hüquq elmləri doktoru İlham Rəhimov təzə çapdan çıxmış "Din və cəza" adlı kitabını mənə göndərmişdi. Mən İlham Rəhimovun bir çox kitablarını oxumuşam, eləcə də onunla bəzi hüquqi məsələlər, o cümlədən ölüm cəzası ilə bağlı müzakirəyə çıxarılmış məsələlərdən fikir münabidəsi aparmış və ölümün cəza kimi təyin edilməsinin düzgün olduğunu fikrində həmfikir olmuşum. Vaxtilə "Demokratik Azərbaycan" qəzetiñə har ikimiz öz fikirlərimizi elmi məqalə formasında da geniş ictimayyət çatdırmışıq. Bir çox məsələlərdə fikirlərimizin üst-üstü düşməsine görə də İlham Rəhimovun yeni kitabı mənde xüsusi məraq doğurub və kitab eljəm çatınandan çox hərav və diqqətlə oxumaga və mülliñibin kitabda müdafiə etdiyi əsas ideyalar özüm üçün müayyanlaşdırıma cəhd etdim.

Əvvələ qeyd edim ki, dünyevi elm sahəsindən alimlik sahibiyetini qalmış birinən çox ciddi bir teoloji elm sahəsinə - həqiqe elmə xəsər və mövzunun gündəməndən gəlməsi, mənəcən, olduqca ciddi bir iddiadır. Bu, xüsusan ona görə ehemmiyyəti məsələdir ki, bir qayda olaraq minillərdən dövrüyə elm sahibləri dini bəlgilər, teoloqlar isə dünyəvi bəlgilər şübhə ilə yayınçı vərəqəsi vərəqəsi bər-birinə qarşı mübarizə aparırlar.

Mehz buna görəki, ictimai sūrən iki fərqli formasi - din və elm beşəriyyətin inkişafında eməkdaşlıq etmək avəzini, eksine tərəqqiñən qabağından böyük engel cəvribilər. Alimlərin təqallularında yandırılması, eləcə də din xadimlərinin cəmiyyət həyətindən kənarlaşdırılmasına, sebeb olmuş orta əsrlər soxastəlik - və yeni dövrə qisa ömrülü müxtəlli "izmür"lərindən tarixin hərəketi sənəti xeyli yayılmışda bilməmişdir. Bəs, bu iki şahərin bir-biri ile düşməncilik etməsinin sebəbi nedir?

Amerika fikir adımı Maysil Ledvit yazar: "Elmə ruhaniyyət arasındakı uğurın bu gün bize dəha çox testir edir. Rəsmi elm alimlərinin temsilçiləri dini telimlər haqqında olduqca az bilirler. Onlar klüs xütbələrinən götürülmüş qaydalar tanıldırlar, hansı ki, kilsə qanunları ruhun inkişafının variantlarından yalnız bindr. Bədbəxşlikdən kilsə xadimlər de müsir elm-in nəaliyyətləri ilə az maraqlanırlar. Buna görə də hər iki tərif faktiki olaraq bir-birinə ateq açmaqla müşəqdür. Baxmayaraq ki, dövrünən elmən görüsü və haqqıqtın mənvi dərk - reallığa baxmaq üçün iki birləşirin tamamlanılsılsıdır".

I.Rəhimov dünyəvi elm nümayəndəsi kimi "Din və cəza" adlı bir kitab yazmaqla, elşində

Ədalatın cazası, cəzanın ədaləti



Rəhimov
İlham Məmmədəsən oğlu

dünyada minillərdir davam edən dindən elm mühərabəsində bir "ataşəs" elətmiş, ham də bununla kifayətlenməmiş, sübüt etməyə başlamışdır ki, elşində bir çox hallarda elmi biliklər öz menbəyini dini görüsələrdən almışdır.

Elmde inlin aləqələndirilməsinin insanlıq üçün ne demək olduğunu Enn Berinqin bu fikri bir dənə təsdiq edir. "Qadın dünyanın nəhah mədəniyyətlərindən həmşə insani olañla İlahi olan arasında əlaçə mövjud olsun - İnsan İlahi olanı maddi dünyada hiss edir". Zaten, müqəddis Kitabımız Quran-Karimdən bədəninin və insanın Allahın varlığının bir dəlli olması açıq şəkildə bəyannanlıdır.

I.Rəhimovun bu kitabi hem

da başqa bir aspektindən diqqətçəkendir. Hələ olutzuñ illerde ispan filosofu Ortega Qasset belə bir mütəddə iżli sürmüñüd ki, elşindən fakultetlərə ayrılmış arxitekt elmin tarix inkişafında əngəleçər, buna görə de "ensklopedik elm" erasına keçid etmək zəruriyidir. Artıq bir çox şəhərtelər - fakultetlər elşindən sarhadlarında yaranan elm sahələri - meydana çıxmış və çox böyük həqiqitlərindən olda edilmişsinə bəsəb olmuşdur.

Mənca, ensklopedik elm haqqında, mifologiya, metafizik və fəsilələrni de ahatə etməldir. Cümlə "İnsanlıq öz döhasını müxtəlli dövrlərdə formaca fərqli, məhiyyətə eyni şəkilde ifade etmişdir". I.Rəhimov öz kitabında dini bilgiliñ hüquqi bilgilərlə sintez etməsini işləyəndən sonra qızılıñ əzərbaycanca ensklopedik elm sahəsindən çalısan alimlərin sırasına daxil olmuşdur. Əslində, bu kitab bəşəri cəza ilə İlahi cəzənin əlaqələrinə həsr olub və müsbət kitabın tekrar neşrindən keçidləri nəzəre alaçığdır.

I.Rəhimovun "Din və cəza"

etmişdir. Bu yanaşma ne dərəcədə düzəngündür?

"İnsanlığın böyük diniñ" kitabının müəllifləri, ingilis alimləri Floyd Ross və Tinet Xillis adıçəklenen eserlərində iniduziñ dini ilə bağlı yazarlar, "İbadətin (Allaha) hansı yolu en yaxşıdır?" Indüs demisidir. "Inəklər müxtəli rənglərdədir, amma onların südü haqqında eynidir. ... inanc sis-



temləri müxtəlidir, Allaha isə təkdir". Buradan aydın olur ki, dünənəyin apacılı dinxərinin ihmisi bu və ya başqa şəkildə insanlıq döñüñündən fundamentalistlər texnemən bir-birinə formaca müxtəli, məzmunca eyni cavab verirler.

Cinayet və cəza (günah və ceza) məsesidə bu mənədə istisna olunur. Dəmənilər olur ki, təkallahə dinxərin hamisində vəhid sünne vərdir, digər dərəcədə də İlahi qanunlar bu sünneye az və ya çox derəcəde yaxındır.

Mesələn, dünənəyin beşidə birinə inanc sistemi kimçixis eden, Budizmin peygamberi hesab olunan Buddinan meqsədi orta yolda tapmaq, ifratçılıqdan uzaqlaşmaqdır.

Quran-Karimde Allah müsəlmanlığı orta yolda yaradılmışdır. Buna görə də, inancın başlıca cavabdehliyi - "cəmiyyət qarşısında cavabdehliyi" kim təyin etmişdir. Cəmiyyətde fardır qarşısındaki cavabdehliyi isə hemin cəmiyyətin qanunları şəkildə ifade edilir. Buradan da bələ, aydın olur ki, qanunları pozan hər bir ferd cəmiyyət qarşısında cavabdehliyin imtiyazlılığı olur. Bu zaman cəmiyyət və öhdəliyə ekvivalent şəkildə fərdiyyətli selahiyətləri - cəmiyyət həyatında digər günahəsinsənərə yəni şəhərlərde yaşaması hüququnu onun elindən alır ki, bu da cəza kimə təzahür edir.

Daosizmə görə, kamil insan başqa İnsanlarla harmoniya olmaq cəhd edən inşandır. Bir

ayaðda olaraq, cinayetkarlıq insanlar arasında harmoniyanın pozulması kimə təzahür edir. Bu həm həm də qanun qanıñ qazanın şəhərlərindən keçidləri - ezbər qanıñ ilə cəzalandırıma bəyən edir.

İ. Rəhimovun "Din və cəza" kitabında hell etməye çalışdığı problemi iki cür testim etmek olar:

Bəsər cəza ilə İlahi cəzinən əlaqəsi və dənde cəza məsesi

Buradan bəle bir sual məy-

etməkdir. Ümumiyyatla cəza təsadüfi və ya zarurət görə məydan çıxmışdır. Başqa sözə, cəza olmadan insan cəmiyyəti mövcud ola bilərmə?

Daosizmə görə, ne zaman ki, hər bir insan öz borcunu ödəməyi və öhdəliyini yerinə yemirme yörenək, onda yerde yaşayan bütün insanlara az və ya çox derəcəde bedbəxtlik getirir. Daosizmə görə, "bir insan dünyəni özünün görmək istədiyi kimi etməye cəhd edirse, bunulə özüne və başçalarına ziyan vurur... Kimsə, Daunu (doğru yolu) öz daxilində görür, onu başçalarından və elecə de bütün dünyada görür. Bu, mehə o adamdır ki, öz xeyrinin bütün insanların xeyr kimi görür. Hami üçün xeyr, - bu, həm də onun özünün xeyridir. Dünənəy ona görə mövcud deyil ki, onu idarə edənə, sonun buynuzdan və yaxşısan. Dünənəy ona görə mövcuddur ki, onda yaşayasan və onu anlaysan".

Her bir insan özü özüne birk mikrokosmosdur. Ona görə, bir insan öz iradənən cəlb etmek yox, onu başa düşmək və onuna birlikdə mövcud olmaq cəhd doğru və düzgün yoldur.

Cinayetkarlırlar möxtəli üsullarından ayırt edir. Cəmiyyət karşısında cavabdehliyi kim təyin etmişdir. Cəmiyyətde fardır qarşısındaki cavabdehliyi isə hemin cəmiyyətin qanunları şəkildə ifade edilir. Buradan da bələ, aydın olur ki, qanunları pozan hər bir ferd cəmiyyət qarşısında cavabdehliyin imtiyazlılığı olur. Bu zaman cəmiyyət və öhdəliyə ekvivalent şəkildə fərdiyyətli selahiyətləri - cəmiyyət həyatında digər günahəsinsənərə yəni şəhərlərde yaşaması hüququnu onun elindən alır ki, bu da cəza kimə təzahür edir.

Bəs İlahi hüquqlu başarı həququnun kimə təqəsi var?

Yaponların "Sinto" (Allahın yolu) dinine görə, təbiəti idarə edən mövcüzevi güc həm de bizim daxilişimizdə fealiyyət göstərir. Onlar arasında heç bir

fərq yoxdur, İlahi olanı başçı olanlarla yolaçan heç bir cızı yoxdur. Buna görə, insanın dini ilə onun həyatı o qədər six, qarşılıqlı elaqədədir ki, de-

mək olar, birinən hərda başla-

şdırı, digərinin hərda qur-

tardığını təyin etmək mümkündür.

Bu baxımdan, cəmiyyət qanunları da dünyəvi qanunlarından etibarət olmalıdır. Bir iki fəlakətdən, hamı ziyan görür. Qu-

ran-Kerimde Allah bənəyəndən cəzalandırıma və qazanın şəhərlərindən keçidləri - ezbər qanıñ ilə cəzalandırıma bəyən edir.

Daosizmə görə, kamil insan başqa İnsanlarla harmoniya olmaq cəhd edən inşandır. Bir

ayaðda olaraq, cinayetkarlıq insanlar arasında harmoniyanın pozulması kimə təzahür edir. Bu həm də qanun qanıñ qazanın şəhərlərindən keçidləri - ezbər qanıñ ilə cəzalandırıma bəyən edir.

İ. Rəhimovun "Din və cəza" kitabında hell etməye çalışdığı problemi iki cür testim etmek olar:

Bəsər cəza ilə İlahi cəzinən əlaqəsi və dənde cəza məsesi

Buradan bəle bir sual məy-

etvətət laşkılfədir. İnsan ne qədər tekmil biliklərə malikdir, bir o qədər həqiqi axlaqı vəziyyətdədir. Bu biliklər içərisindən en vacib cəmiyyət qanunlarını bilmək və onlara qoşusuz əmal etməkən ibarətdir. Bu-nə görə, cinayat emal nadanlıqlı uyğunluq laşkılfədir ki, cəza haqqədən özünüm icmaya bilər. Gündəkilar (cinayetkarlılar) məhz bu yolu seçmeyənlərdir, hanisə ki, onların öz borcların yerinə yemirme yörenək, onda yerde yaşayan bütün insanlara ziyan vurur. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Bu-nə görə, cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

Quran-Kerimde insanların besikdən mezarçıda elm öyrənməsi eslinde her bir insanın düzgün exlaqı vəziyyətdədir. Cəmiyyət emal nadanlıqlı uyğunluq laşkılfədir. Cəmiyyət həyətindən qazanın şəhərlərində - biliñdirmə - biliñdirdir.

(Ardı var)

Serdar CƏLAЛОĞLU,